

İ.Y.HƏSƏNOV
tarix üzrə f.d. AMEA A.A.Bakıxanov
adına Tarix İnstitutu
E-mail: TarixVəOnunProblemləri@gmail.com

**Ə.M.ƏLİYEV adına AZƏRBAYCAN DÖVLƏT HƏKIMLƏRI
TƏKMILLƏŞDIRMƏ İNSTITUTUN TARIXINDƏN
(60-cı illərin sonu – 90-cı illərin əvvəli)**

Açar sözlər: Tibb, həkim, tədris, xəstəxana, səhiyyə

Ключевые слова: Медицина, доктор, учеба, больница, здравоохранения

Key words: Medicine, doctor, education, hospital, healthy

60-cı illərin sonu – 90-cı illərin əvvəllərində Respublikada Azərbaycan Tibb İnstitutu ilə bərabər diplomdan sonrakı dövrdə ali təhsilli tibb kadrlarının ixtisasının artırılması və təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərən ikinci tədris ocağı və elmi mərkəz Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) olmuşdur. 1962-ci ildə İnstituta görkəmli partiya və dövlət xadimi, Azərbaycan səhiyyəsinin və təbabətinin sovet dövrü təşkilatçılarından biri olan Əziz Məmmədkərim oğlu Əliyevin adı verilmişdir. İnstitutun həyatında yeni mərhələ 60-cı illərin sonunda Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi, onun Respublikaya rəhbərlik etdiyi çoxillik tarixlə six surətdə bağlıdır. O zamandan başlayaraq ADHTİ keçmiş Sovetlər Birliyi tərkibində olan Respublikaların tələbat və sıfarişlərinə müvafiq olaraq, diplomdan sonrakı təhsilin həyata keçirilməsində yaxından iştirak etməyə başlamışdı. İnstitutun ilk təşkilatçılarından olan Əziz Əliyevin 1962-ci ildə vəfatından sonra İnstituta tibb elmləri doktorları, professorlar Böyükkişi Ağayev və Heybət Abdullayev daha isə sonra 1975-ci ildən Azərbaycan uralogiya məktəbinin yaradıcısı, istedadlı səhiyyə və tibb elmi təşkilatçılarından olan akad. M.C.Cavadzadə rəhbərlik etməyə başlamışdı. O, 30 ildən artıq dövrdə rektor olduğu ADHTİ-də istedadlı, gənc elmi qüvvələrin toplanmasına xüsusi diqqət yetirmişdi. Bu illərdə İnstitutun fəaliyyətindəki qüsurları aradan qaldırmaq məqsədilə yeni rəhbərlik ADHTİ-nin elm və tədris fəaliyyəti istiqamətində ciddi dəyişikliklər etmişdi [1 s.7-8]. İnstitutda tədris prosesinin keyfiyyəti və səmərəsi əsas götürürək yeni formalar və təkmilləşmiş metodlar geniş istifadə olunmağa başlanılmış, təhsil proqramları müasirləşdirilmiş və praktik yönüm gücləndirilmiş, materialların mənimsənilməsinə nəzarət testlərin köməyi ilə aparılmışdı. Rektorluğun bilavasitə istifadə etdiyi və hamiya tövsiyə etdiyi əsas prinsip «tədqiqat, tədris və tətbiq» prinsipi idi. Bu isə ilk növbədə kafedralarda elmi araşdırımaların 70-ci illərin ortalarından etibarən artırılmasını və tədris prosesinin şəxsi təcrübə əsasında qurulmasını tələb edirdi [3, s.96]. Akad. M.C.Cavadzadənin rəhbərlik etdiyi dövr ərzində İnstitutun maddi-texniki bazası daha da möhkəmlənmişdi. Belə ki, akad. M.Mirqasimov adına Respublika Klinik Xəstəxanasının ərazisində İnstituta yeni bina verildi. Orada rektorluq, kitabxana, mərkəzi elmi tədqiqat laboratoriyası, səhiyyənin təşkili və ictimai gigiyena kafedrası, rentgenologiya, genetika və immunologiya, II terapiya, nevrologiya, kliniklaborator diaqnostika kafedraları yerləşdirilmişdi [1, s.10]. 1980-ci ildə çoxmərtəbəli mehmanxana tipli yataqxana tikilərək istifadəyə verilmişdi [4, s.36]. 1983-cü ildə Elmi informasiya patent qrupu və mərkəzi elmi-tədqiqat laboratoriyası, 1988-ci ildə müalicə-məsləhət diaqnostika cerrahiyyə mərkəzi yaradılmışdı. İnstitutun professor-müəllim

heyəti tərəfindən xüsusi əhəmiyyətli elmi-tədqiqat işləri aparılır, tibbə aid aktual məsələlər həll olunurdu. İnstytutda 30 kafedra, mərkəzi elmi-tədqiqat laboratoriyası, kitabxana, müdavimlər üçün 450 yerlik mehmanxana tipli yataqxana və 130 çarpayılıq müalicə-məsləhət diaqnostik cərrahiyə mərkəzi fəaliyyət göstərirdi. Bundan əlavə, Respublikanın iri xəstəxanaları: Respublika Uroloji Xəstəxanası, akad. M.Mirqasimov adına Respublika Klinik Xəstəxanası, Respublika Onkologiya Mərkəzi, Respublika Diaqnostika Mərkəzi, Bakı şəhər 3 sayılı Klinik Xəstəxanası, bir neçə dispanser, uşaq xəstəxanaları və poliklinikaları İnstytutun tədris bazası funksiyasını yerinə yetirmişdir [2, s.181].

İnstytutun cərrahiyə, terapiya və tibbi profilaktika fakültələrində 50-dən çox ixtisas üzrə təkmilləşmə və ixtisasartırma işləri aparılmış, orta hesabla hər il üç mindən çox həkim ixtisasını artırılmışdır. Tədris işlərinə bilavasitə rəhbərlik 20 ildən çox tədris işləri üzrə prorektor vəzifəsini icra etmiş professor F.H.Hüseynov tərəfindən həyata keçirilmiş, onun vəfatından sonra isə bu vəzifədə əməkdar həkim, tibb elmləri doktoru, professor S.H.Kərimov çalışmışdır.

1975-ci ildən İnstytutda səyyar kurslar təşkil olunmuş, 1991-ci ilədək 150-dən çox səyyar kurslar keçirilmişdir. Eyni zamanda hər il səhiyyə orqanlarının və kafedraların praktik həkimləri və provizorları üçün seminarlar təşkil edilmişdi [1, s.11]. Praktik səhiyyə üçün yüksək səviyyəli mütəxəssislər hazırlamaq məqsədilə 1972-ci ildə İnstytutda ikiillik ordinatura yaradılmış, 30 ildə klinik ordinaturada 160 həkim hazırlıq keçmişdi [1, s.123]. Dövrün əvvəlində tədris işində mühazirələrə, seminarlara xüsusi diqqət yetirilmiş müdavimlərin bilik səviyyəsini yoxlamaq üçün test üsulu tətbiq edilmişdir. Tədrisin yaxşılaşdırılmasından ötrü müxtəlif texniki vasitələrdən istifadə olunmuşdu. Kafedralarda metodiki araşdırımlar (tematik programlar, metodik mühazirələr, praktik məşğələlər və seminarlar) müzakirələrdən keçirilmişdi.

İнстytutda həkimlərin və əczaçıların internatura, stajkeçmə, ordinatura, aspirantura və doktoranturada hazırlanması təmin edilmiş, müstəqillik dövründə magistratura formasının tətbiqi nəzərdə tutulmuşdu. 1975-ci ildən sonra İnstytutda 60-dan çox aspirant hazırlanmış, 23 xarici ölkə mütəxəssisi burada təcrübə keçmişdi. İnstytutun nəzdində urologiya, anesteziologiya və reanimatologiya ixtisasları üzrə Dissertasiya Şurası yaradılmışdır ki, indi də fəaliyyət göstərirdi.

İnstytutun professor-müəllim heyəti içərisində Azərbaycanın, Rusyanın və digər xarici ölkələrin elmlər akademiyalarının həqiqi və fəxri üzvləri, 32 elmlər doktoru, 112 elmlər namizədi var. Onlardan 4-ü Respublikanın əməkdar elm xadimi və 6-sı əməkdar həkimidir. İnstytutda 92 elmlər doktoru, 495 elmlər namizədi hazırlanmışdır. Elmi və elmi-pedaqoji kadrların hazırlığı mükemməlləşdirilmiş, aspiranturada elmi-pedaqoji kadrların hazırlığına böyük diqqət yetirilmişdir. 60-cı illərdən 90-cı illərə kimi İnstytutda 30 ildə 40 doktorluq və 130 namizədlik dissertasiyası müdafiə olunmuşdu. Tibbi kadrların peşə hazırlığına tələbat artdığından İnstytut fəaliyyətini daha da genişləndirmiş, İnstytutun əməkdaşları tərəfindən 90 monoqrafiya, 21 dərslik, 280 metodik tövsiyə nəşr etdirilmişdi. Onlar 68 ixtira üzrə müəlliflik şəhadətnaməsi almış, 210 səmərələşdirici təklif vermişdilər [1, s.11]. İnstytutda hər il bir neçə elmi-təcrübi konfrans keçirilmiş, onlardan 35 konfransın materialları nəşr etdirilmişdir. İnstytutun alımlorının hər il orta hesabla 150 elmi məqaləsi müxtəlif jurnal və digər dövri mətbuat vasitələrində dərc edilmişdir. Son illərdə onlar Moskva, Sankt-Peterburq, Alma-Ata, Kiyev, Avstraliya, Almaniya, İran İslam Respublikası, Türkiyə, İsrail və Amerika Birləşmiş Ştatlarında məruzələrlə çıxış etmişlər [3, s.92].

İnstytutda aparılan elmi tədqiqatlar və elmi işçilərin hazırlanması (ordinatura, aspirantura,

doktorantura) elmi işlər üzrə prorektor tərəfindən düzgün tənzimlənmişdir. Bu sahəyə on ildən çox Azərbaycanın əməkdar həkimi, dosent Z.Paşabəyli rəhbərlik etmişdir. Ondan sonra bir neçə il müddətində İnstytutun elmi hissəsinə professor N.Tacızadə rəhbərlik etmişdir, lakin onun vaxtsız ölümü başladığı işi yarımcıq qoymuşdur.

İnstytutda aparılan elmi tədqiqatların təcrübədə tətbiqi üçün «tədqiqat-tədris və tətbiq» prinsipi əsasında həkimlər müntəzəm olaraq elmin müasir nailiyyətləri ilə tanış edilmişlər. Elmi tədqiqatların səmərəli planlaşdırılması çoxproblemlidən və çoxmövzuluqdan əl çəkməyə yollar açmışdır.

İnstytutun əsas elmi istiqaməti xəstəliklərin profilaktikasına yönəldilmişdir. Elmi tədqiqatlar «Azərbaycan əhalisinin sağlamlığının möhkəmləndirilməsinin regional problemləri» yönündə aparılmışdır. Bu istiqamətdə əsasən xroniki xəstəliklərin epidemiologiyası, diaqnostikası və müalicəsinin təkmilləşdirilməsi üzərində iş aparılmış, iri sənaye şəhərlərinin ekologiyası öyrənilmiş və sanoekoloji monitorinqlər həyata keçirilmişdir.

ADHTİ-də aparılan elmi tədqiqat işlərinin nəticələri və təhsil sahəsində təcrübələri onun bazasında bir sıra keçmiş ittifaq və beynəlxalq konfransların, simpoziumların keçirilməsinə imkan vermişdi. Nefroloqların 3-cü Ümumittifaq plenumu (1976-ci il), transplantoloqların Ümumittifaq konfransı (1979-cu il), nefroloqların 2-ci Ümumittifaq qurultayı (1980-ci il), həkim və əczaçıların diplomdansonrakı təhsil sisteminin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə Ümumittifaq yığıncağı (1982-ci il), diplomdansonrakı təhsil programının standartlaşdırılması barədə Ümumittifaq ekspert komissiyasının (1983-1984-cü il), SSRİ Tibb Elmləri Akademiyası Rəyasət Heyətinin səyyar iclasları (1985-ci il), «Spirli içkilər, siyaset və nəzarət, SSRİ və digər ölkələrin təcrübəsi» mövzusunda Beynəlxalq yığıncaq (1988-ci il) və s. tədbirləri bunu təsdiq edirdi. İnstytutun yüksəkxitəslı mütəxəssisləri səhiyyə orqanlarının, attestasiya komissiyalarının işində, xəstələrin müayinəsində, seminarların təşkilində, metodiki və təşkilati yığıncaqların keçirilməsində yaxından iştirak etmişdilər. Hər il İnstytutun mütəxəssisləri tərəfindən 20 mindən çox xəstə müayinədən keçirilmiş və lazımı həkim məsləhəti almışdilar [1, s.15].

Həkimləri Təkmilləşdirmə İnstитutu Azərbaycan dövlətinin siyasi və sosial xəttinə uyğun olaraq öz elmi-nəzəri və təcrubi işlərini bu gün də müvəffəqiyyətlə davam etdiririk.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstytutunun 70 illik tarixi. Bakı, Çəşioğlu, 2005, 160 s.
2. Mehdiyev S.A. Azərbaycan Ali tibb məktəbində həkimlərin hazırlanması və təkmilləşdirilməsinin bəzi xüsusiyyətləri. Azərbaycan SSR gigenik və sanitar həkimlərin birinci qurultayının materialları. Bakı, 1988, s.2 (rus dilində).
3. Sovet Azərbaycanında elmin inkişafı. Bakı, 1980 (rus dilində).
4. Əhmədov Ə.Ə., Truman T.E., Mehdiyev S.A. Azərbaycan tibb elm və təhsilinin təşkilatçıları (rus dilində). Советское здравоохранение jurnalı, 1987, №11.

AKADEMIK ZIYA BÜNYADOV
90 İLLİYİNƏ HƏSR OLUNMUŞ
KONFRANSIN MATERIALLARI

И.ГАСАНОВ

E-mail: TarixVəOnunProblemləri@gmail.com

Из истории Азербайджанского Института Усовершенствования Врачей им А.М.Алиева (конец 60-х – начало 90-х годов)

В представленной статье на основе богатого фактологического материала в сесторонно освещается деятельность Азербайджанского Института Усовершенствования Врачей имени З.М.Алиевой в 60-90 гг. ХХ века.

I.HASANOV

E-mail: TarixVəOnunProblemləri@gmail.com

A.M.Aliyev Azerbaijan State Medical Refresher Institute (End of the 60s- early 90s)

Basing on rich factual materials the activity of A.M.Aliyev Azerbaijan State Medical Refresher Institute in the 60-90s of the XX century has been elucidated in the given article.

Рəyçilər: t.e.n. A.Ə.Rzayev, t.e.d. R.C.Süleymanov

BDU-nun Tarix fakültəsi Elmi Şurasının 05 mart 2012-ci il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol № 07)